

İşığılı sabahlar üçün, çiçeklənən millət üçün,  
düşünərək yaşayanlar üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **parlaq bir gələcək üçün**, xoşbəxt bir  
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

**Simurq**

~~~~~  
Kitabin sahibi

~~~~~  
Oxu tarixi

# QAĞAYI CONATAN LİVİNQSTON

RİÇARD BAX

İngilis dilindən tərcümə:

Rafiz Hacıoğlu



Buraxılışa məsul:	Amin SÜKUT
Tərcüməçi:	Rafiz HACIOĞLU
Redaktorlar:	Dilman ŞAHMƏRDANLI Azad YAŞAR
Korrektor:	Turac ELDARQIZI
Yekun oxunuş:	Toğrul MUSAYEV
Bədii və texniki tərtibat:	İsmayıł SÜLEYMANLI
İllüstrasiya:	Elçin CABBAROV
Üz qabığının dizaynı:	Elçin CABBAROV Azər ƏSGƏRZADƏ

**Richard David Bach**  
**JONATHAN LIVINGSTON SEAGULL**

**Riçard Devid Bax**  
**QAĞAYI CONATAN LİVİNQSTON**

Bakı, "Simurq" Nəşriyyatı – 2019, 112 səh. / II nəşr

**© Richard David Bach / 1970**

**© Parlaq İmzalar MMC / 2016**

Kitab "Simon & Schuster" şirkətlər qrupuna məxsus "Scribner" Nəşriyyatı ilə "Akcalı Copyright Agency" vasitəsiylə bağlılmış müqavilə əsasında nəşr olunur. Kitabın Azərbaycan dilində nəşr hüququ "Parlaq İmzalar" Nəşriyyatına məxsusdur. Bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Simurq Nəşriyyatı | 4  
 Parlaq Ulduzlar seriyası | 3



SİMURQ – Parlaq İmzalar MMC-yə məxsus markadır.

[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
[info@parlaqimzalar.az](mailto:info@parlaqimzalar.az)  
[fb.com/parlaqimzalar](https://fb.com/parlaqimzalar)  
 0552597259 / 0559697259

Mətbəə: "Nurlar" NPM  
 Çap tarixi: 14.11.2019  
 Sifariş: 271/19

**Riçard Bax** 1936-ci il iyunun 23-də İllinoys ştatının Ok-Park şəhərciyində anadan olub. Kaliforniya ştatının Lonq-Biç Universitetində təhsil alıb. Riçard peşəkar pilotdur. Yüksək ixtisaslı təyyarəçi kimi ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib. Uzun müddət "Flaying" jurnalında məsləhətçi redaktor olub.

İlk kitabı, "Yer üzündəki yad adam" 1963-cü ildə çap olundub. Daha sonra "İllüziyalar", "Son mührəbə", "Hipnoz" kimi əsərlər yazıb. Ümumilikdə 27 əsərin müəllifidir.

Riçard Baxın ən məşhur kitabı "Qağayı Conatan Livingston"dur. Kitab 1970-ci ildə nəşr olunub və dünyada böyük maraqla qarşılıanıb.

**Rafiz Hacıoğlu** 1953-cü il oktyabrın 20-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 1970-ci ildə 36 sayılı Mincivan qəsəbə orta məktəbini bitirib. 1971-ci ildə APXDI-nin İngilis və Azərbaycan dilləri fakültəsinə qəbul olub. 1972-76-ci illərdə institutun tərcümə dərnəyinin işində fəal iştirak edib. 1998-ci ildə Bakı şəhərinə gələrək TACİS programında, Almanyanın "KFW" bankının Azərbaycan nümayəndəliyində tərcümə-məçilik fəaliyyəti ilə məşğul olub.

C. Oruellin "Boğuluram", "Heyvan Respublikası", C. Xəlilin "Peyğəmbər", M. Marpurqonun "Kəpənək Aslan" kitablarını Azərbaycan dilinə tərcümə edib. Bir sıra tərcümə kitabının redaktorudur.



*Hər birimizin  
daxilində yaşayan həqiqi  
Qağayı Conatana ithaf olunur.*





## Birinci Fəsil

Sübh çağrı idi. Yeni doğan günəşin qızılı şüaları sakit dənizin narın ləpələrində bərq vururdu.

Sahildən bir mil aralidakı balıqçı qayıqlıdan dənizə yemlə dolu tor atdırılar, "Dəstə, səhər yeməyinə" sözü havada əks-səda verdi, bir göz qırıpımında minə qədər qağayı necə olursa-olsun, bir tikə yem əldə etmək üçün oraya uçuşdu. Qayğılarla dolu yeni bir gün başlanırdı.

Qayıqlıdan və sahildən uzaqlarda Conatan Livingston adlı tənha qağayı isə uçuş məşqləri edirdi... Conatan səmada, yerdən yüz fut<sup>1</sup> yüksəklikdə pərdəli ayaqlarını salayıb dimdiyini dikəldərək, ağırlı da olsa, qövsvari vəziyyətdə saxlamaq üçün bədənini və qanadlarını gərdi. Qanadlarının qövsvari vəziyyət alması o demək idi ki, ya-

---

<sup>1</sup> 30,48 sm-ə bərabər uzunluq vahidi – Red.

vaş uçacaqdı. Hətta sürətini o qədər azaltdı ki, sifətinə toxunan külək artıq bir piçilti kimi səsləndi, aşağıda uzanan okean donmuş kimi görünməyə başladı. Var qüvvəsi ilə diqqətini cəmləşdirərək gözlərini qıydı, nəfəsini tutdu, bir az... azacıq... bir düym...<sup>2</sup> qanadlarını bir az da gərdi.

Lələkləri pırtlaşdı, sürətini itirdi, başıaşağı yerə gəldi.

Bildiyiniz kimi, qağayılar uçarkən heç vaxt qanad saxlamır, sürəti azaltmırlar, çünki havada qanad saxlamaq onlar üçün rüsvayçılıq və şərəfsizlik sayılır.

Conatan Livingston titrəyən qanadlarını çəkinmədən və dönə-dönə gərərək, öz uçuş qövsünü düzəltməyə çalışır, sürətini azaldır və yenə dayanırdı. O, adı quşlara bənzəmirdi.

Əksər qağayılar üçün uçuş, özünü sahil-dən yemə çatdırmaq və geri qayıtmaqdan ibarətdir. Bundan artığına onlar can atmırlar. Onların əksəriyyəti üçün uçmaq yox, qanın əsasdır. Amma Conatan üçün başlıca hədəf yemək deyildi, uçmaq idi. Conatan

---

<sup>2</sup> 2,54 sm-ə bərabər uzunluq vahidi – Red.

Livingston adlı qağayı uçmağı həyatda hər şeydən çox sevirdi.

Bunu da başa düşürdü ki, uçmağa bu cür şövq digər quşlar arasında ona hər hansı hörmət qazandırmır. Hətta valideynləri də, günlərlə təkbaşına alçaqdan süzməklə uçuş sınaqları keçirməsindən narahat olurdular.

Conatan başa düşmürdü ki, nə üçün suyun üzəri ilə yarım qanad qədər hündürdə uçarkən, azacıq cəhd göstərməklə bu qədər uzun müddət havada qala bilir? Tədricən suyun üzərilə üzüb bədəninə qısdığı ayaqları ilə ona toxunarkən adətən başqa qağayıların etdiyi kimi, suyu ətrafa səpələmir, onun səthində uzun şırımlar açırdı. Conatan gərilmış ayaqları ilə sahilə enib qumun üzərində sürüşdü, sonra isə bu sürüşmə məsafəsini addımları ilə ölçüdü. Bunu görən valideynləri ciddi narahatlığa qapıldılar:


– Niyə, Con, axı niyə? – deyə anası soruşdu. – Dəstədəki başqa quşlar kimi olmaq, bəyəm bu qədər çətindir, Con? Niyə suyun üzəri ilə uçmağı qutanların və albatrosların ixtiyarına buraxmırısan? Niyə heç

nə yemirsən? Con, bir lələk, bir sümük qalmışan axı.

– Bir lələk, bir sümük qalsam da, eyib etməz, ana. Sadəcə bilmək istəyirəm ki, havada nəyə qadirəm, nələri edə bilmərəm, vəssalam. Bircə bunu bilmək istəyirəm.

– Bura bax, Con, – deyə atası onu yün-gülcə məzəmmət etməyə başladı, – qış qapını kəsib. Bir azdan qayıqlar azalacaq, üzdəki balıqlar isə dənizin dərinliklərinə çəkiləcəklər. Öyrənmək istəyirsənsə, onda yeməyi və onu əldə etməyin yollarını öyrən. Öz-özlüyündə uçmaq həvəsi çox yaxşıdır. Onu da bil ki, sırf uçuşla qarın doymaz. Unutma ki, sənin uçmağının əsas məqsədi – yemək tapmaqdır.

Conatan itaətkarcasına başını tərpətdi. Sonrakı bir neçə gün ərzində özünü başqa qağayılar kimi aparmağa çalışdı: həqiqətən də, ona deyiləni etməyə çalışdı. Hamı kimi, o da balıqçı qayıqlarının və liman körpülərinin ətrafında səs-küy salaraq həmcinsləri ilə vuruşur, balıq və çörək qırıntıları tapmaq üçün suya dalındı. Amma bu iş heç onun ürəyincə deyildi.



"Bu necə də mənasız işdir!" – deyə düşünərək o, çətinliklə əldə etdiyi ançousu<sup>3</sup> bayaqdan bəri ardınca düşən ahıl və ac qayğıya qəsdən tulladı, – bütün bu vaxtı mən uçuş öyrənməyə də sərf edə bilərdim. Öyrəniləsi o qədər şey var ki!"

Az sonra ac, lakin xoşbəxt Qağayı Conatan uzaqlarda, dənizin üzərində yenə də tək idi və uçmağı öyrənirdi.

Hədəfi də yüksək sürətə nail olmaq idı və birhəftəlik məşqlərdən sonra o, uçuş sürüti haqda ən iti uçan qağayıdan da çox bildirdi.

Min fut yüksəklikdən var gücü ilə qanad çalaraq dalgalara doğru şığıdı və bu zaman qağayıların nə üçün belə sərt enişlər etmədiyini anladı. Cəmi altı saniyədən sonra o artıq saatda yetmiş mil sürətlə hərəkət edirdi. Bu, qanadların güclü hava axınına tab gətirə bilməyəcəyi bir sürət həddi idi. Zaman-zaman bu, baş verirdi. Var gücülə çalışsa da, hər nə qədər səy göstərsə də, yüksək sürət həddinə çatanda o, müvazinətini itirirdi.

---

<sup>3</sup>. Siyənəkkimilər dəstəsinə aid olan balıq növü – Tərc.

Min fut yüksəkliyə qalxaraq əvvəlcə var gücü ilə irəli uçur, sonra şaquli vəziyyətdə aşağıya doğru şığıyırdı. Bunu edərkən hər dəfə onun sol qanadı güclü hava axınında tutulur, bədəni kəskin şəkildə sola əyilirdi, müvazinətini qorumaq üçün sağ qanadını çalmağa ara verdi. Sonra yüngülcə çırpınır, bir yumağa dönür və alov dilləri kimi sağa burulurdu.

Nə qədər diqqətli olsa da, qanadlarını açarkən istədiyinə nail ola bilmirdi. Düz on dəfə cəhd etdi. Buna baxmayaraq, hər dəfə saatda yetmiş mil sürət topladığı an müvazinətini itirərək, pırtlaşışq bir lələk yığını kimi zərblə suya çırpılırdı.

Tam islaq vəziyyətdə ikən, ən nəhayət, belə qərara gəldi ki, bu işin sırrı yüksək sürütlə uçarkən qanadları hərəkətsiz saxlamaqda, yəni saatda əlli mil sürət yığana qədər qanad çalmaq, sonra isə onları açıq saxlamaqdadır.

İki min fut yüksəklikdə buna bir də cəhd etdi, aşağı şığıyaraq dimdiyini düz tutdu, saatda əlli millik həddi keçincə qanadlarını tam açdı və bu vəziyyətdə saxladı. Bu on-

dan ağlaşığmaz bir güc tələb etsə də, ən nəhayət, məqsədinə nail oldu. On saniyəyə ani bir qaraltı kimi saatda doxsan mil sürət topladı. Conatan qağayılar üçün dünya üzrə sürət rekorduna imza atmışdı.

Lakin bu qələbə nəşəsi uzun sürmədi, qanadlarını açaraq onların vəziyyətini dəyişmək istəyən anda yenə də əvvəlki idarəolunmaz, dəhşətli burulğan vəziyyətinə düşdü. Saatda doxsan mil sürətində hava burulğanı Qağayı Conatanı bir dinamit kimi parçaladı və o, bir daş sərtliyilə, həm də zərbədən səthinə çırıldı.

Özünə gəldiyi vaxt gecə düşmüdü. Ay işığı altında, okeanın qoynunda üzürdü. Didilmiş qanadları qurğuşun parçaları kimi ağırlaşmışdı, uğursuzluğun yükü isə bundan da ağır idi. Başında dumanlı bir fikir peydə oldu: kaş bu ağırlıq onu suyun dərinliklərinə çəkib apara və bununla da hər şey bitmiş olaydı.

Suya qərq olduqca içindən əcaib, vəsvəsəli bir səs gəldi:

"Başqa yolum qalmır. Mən qağayıyam.  
Təbiətin mənə verdiyindən artıq heç nə

edə bilmərəm. Uçuş haqqında bu qədər çox bilmək üçün yaradılmış olsaydım, onda başımda beyn əvəzinə, uçuş sxemləri olardı. Qismətimə yüksək sürətlə uçmaq düşsəydi, hər halda, qanadları şahininki kimi qısa olardı və balıq əvəzinə, siçanla bəslənərdim. Atam haqlı imiş. Bu sərsəmliyi unutmalıyam. Evə, öz Dəstəmə dönməli və öz zavallı, aciz qağayı qismətimlə barışmalıyam”.

Səs kəsildi və Conatan bununla razılaşdı: “Gecələr qağayıının yeri – sahildir”. Özünə söz verdi ki, bundan sonra adı qağayılardan biri olacaq. Bu hamının ürəyincə olacaqdı. Çətinliklə də olsa, özünü qaranlıq suyun ağışından ayırdı və cüzi güc sərf etməklə, alçaqdan uçmağı öyrənə bildiyinə şükür edəedə sahilə üz tutdu.

“Amma, yox, – deyə fikirləşdi, indiyə qədər etdiklərim yetər, öyrəndiyim nə varsa, hamısından imtina edərəm. Mən də Dəstədəki qağayılardan biriyəm və bundan sonra adı qağayı kimi də uçacağam”. Beləliklə, o ağır-ağır yüz fut yüksəkliyə qədər qalxdı və daha səylə qanad çalaraq sahilə tələsdi.